

14-cü Yaponiya Beynəlxalq Manqa Müsabiqəsinə müraciətlərin başlanması haqqında

Sənəd qəbulu üçün son tarix uzadılmışdır!
Son tarix: 10 iyul, 2020-ci il

14TH JAPAN
INTERNATIONAL
MANGA AWARD



**STAY HOME.
CREATE.**

July 10th

~~Deadline of submission: July 19, 2020 (FRIDAY)~~

14-cü Yaponiya Beynəlxalq Manqa Müsabiqəsinə açıq elan edirik!

Müسابiqəyə müraciət tarixi: 6 aprel ~ 10 iyul, 2020-ci il

“Ən yüksək mükafat” və ya “Xüsusi fərqlənmə mükafatı” qazanacaq şəxslər təxmini 10 günlük müddət ərzində Yaponiyaya səfərə dəvət olunacaqlar. Müraciət edəcəyiniz əsər istənilən dildə ola bilər. Daha ətraflı məlumat üçün növbəti səhifədəki “Müraciət qaydalarına” nəzər sala bilərsiniz. Azərbaycanlı olan manqa sənətkarlarının müsabiqədə iştirakını gözləyirik!

14-cü Yaponiya Beynəlxalq Manqa Müsabiqəsi

—Müraciət qaydaları —

1. Məqsəd

Xarici ölkələrdə manqa mədəniyyətinin yayılması, manqa vasitəsilə beynəlxalq mədəni mübadilə

2. Mükafat

- (1) Müraciət olunacaq əsərlər içərisində ən yaxşı 1 əsər "Yaponiya Beynəlxalq Manqa Müsabiqəsi Ən Yüksək Mükafat", bundan əlavə 3 ən uğurlu əsər "Yaponiya Beynəlxalq Manqa Müsabiqəsi Xüsusi Fərqlənmə Mükafatı" ilə təltif olunacaqdır.
- (2) Əlavə mükafat olaraq, mükafatlandırma mərasimində iştirak üçün "Ən yüksək mükafat" və "Xüsusi Fərqlənmə Mükafatı" qalibləri təxminən 10 günlük Yaponiya səfərinə dəvət olunacaqlar.
(digər mükafat qazanmış əsərlərin sahibləri bu qrupa daxil deyildir) .

3. Əsərlərin müraciəti

- (1) 16 səhifədən artıq olan manqa əsərləri olmalıdır. Lakin, əvvəlki Yaponiya Beynəlxalq Manqa Müsabiqələrində istifadə olunmuş əsərlərlə (mükafat qazanmış əsərlər daxil olmaqla) müraciət etmək olmaz.
Qeyd : Kitabın ölçüsü, üz qabığı (qalın və ya nazik üz qabığı) , nəşr formatı (kitab və ya jurnal formatı), stili (əhvalat şəklində olan manqa, illustrasiyalar şəklində olan manqa, komiks və ya qrafik formada olan hekayə- graphic novel) kimi elementlərlə bağlı xüsusi qaydalar təyin olunmamışdır. Əsər istənilən dildə ola bilər (müraciət formasında yalnız ingilis və ya yapon dilindən istifadə mümkündür)
- (2) Əsərlərin artıq yayımlanması və ya yayımlanmamasının fərqi olmasa da, son 3 il (2017-2020-ci illər) ərzində hazırlanmış əsər olmalıdır.
- (3) Bir qayda olaraq, müraciət olunacaq əsərləri çap olunmuş formada (kağız) göndərmək gerəkdir. (bəzi hallarda müraciətdən sonra əsərin elektron formatda göndərilməsi də tələb oluna bilər)
- (4) Yaponiyada olmayan (xaricdə olan) nəşriyyatlar manqa müəllifinin müsabiqədə iştirak niyyətini təsdiqlədikdən sonra müsabiqəyə qoşula bilərlər.
- (5) Müəllif və ya orijinal (ilkin) müəllif xarici ölkə vətəndaşı olmalıdır. Mükafat qazanmış şəxslərin hər biri ("Ən yüksək mükafat" və "Xüsusi Fərqlənmə Mükafatı") yalnız xarici vətəndaşlığı olan şəxslər olacaqdır.
- (6) 1 nəfər yalnız 1 dəfə müraciət edə bilər. Eyni zamanda, 1 nəfər yalnız 1 əsərlə müraciət edə bilər.
(Qeyd 1) Sisilə və ya digər əsərin davamı şəklində olan əsər olarsa, yalnız 1 əsəri (hissəsi) üzrə qiymətləndirmə aparılacaqdır.
(Qeyd 2) Əgər əsərlərin üst-üstə düşmə halları baş verərsə, 2-cidən sonrakılar etibarsız sayılacaqdır.
- (7) Mükafat qazanmış əsərlərin ölkədaxili və ya ölkə xaricində təbliğatı üçün müraciətçinin razılığı olduqda əsər (bir hissəsi) internet sahifəsinə yerləşdirilə bilər.

4. Müraciət qaydası

- (1) Müraciət tarixi: **6 aprel (bazar ertəsi) ~10 iyul (cümə), 2020-ci il (bu tarixədək müraciətlərin çatması vacibdir) Son tarix uzadılmışdır**
- (2) Müraciət ünvanı: aşağıdakı (A) və ya (B) və ya (C) variantlarından birini seçə bilərsiniz.

(A) Yaponiya Səfirliyi

(B) Poçt vasitəsilə Ünvan: (yapon dilində) 〒163-6002 東京都新宿区西新宿 6-8-1 新宿オークタワー
MBE193 「第14回日本国際漫画賞実行委員会」

(ingilis dilində) “MBE193 The Fourteenth Japan International MANGA
Award Executive Committee” Shinjuku Oak Tower 2F, 6-8-1 Nishi-Shinjuku, Shinjuku-ku, Tokyo,
JAPAN Postcode: 163-6002 (birbaşa yaxınlaşaraq müraciət etmək mümkün deyildir)

YENİ: (C) PDF formatında elektron müraciət

PDF şəklində müraciət etdiyiniz zaman göndərdiyiniz fayl A4 formatında olmalıdır.

(3) Müraciət sənədlərinin sayı:

Müraciət üçün, **1 müraciət olunmuş əsəri 2 nüsxədə təqdim etmək gerəkdir.** (mükafata namizəd olacaq əsərlər üçün əlavə nüsxə və elektron faylların təqdim olunması tələb oluna bilər)

(4) Digər

• Lazımı məlumatların yapon və ya ingilis dilində qeyd olunaraq “Müraciət formasının” da qoşma olaraq sənədlərə əlavə olunması gerəkdir.

(İngilis dilində olarsa, **çap hərflərlə** qeyd etmək gerəkdir)

↓ “Müraciət formasını” aşağıdakı linkdən yükləyə bilərsiniz

https://www.manga-award.mofa.go.jp/pdf/14th_entry_form.pdf

• Səhifə nömrəsi (ardıcıl) qeyd olunmalıdır.

• (Broşur halında olmazsa) Üzbəüz (2 vərəqə uzanan səhifə) şəkildə olan səhifələr aidiyyəti olan yerdə qeyd olunmalıdır.

5. Müraciət əsərlərinin geri qaytarılması

Müraciət olunmuş əsərlər heç bir halda geri qaytarılmır. Əsər heç yerdə yayımlanmayan yeni əsər olarsa, onun surətinin təqdim olunması gerəkdir. Müraciət olunmuş əsər bəxşiş və ya sərgidə nümayiş üçün istifadə oluna bilər.

6. Seçimlər

Yaponiyanın Manqa Nəşriyyatları Birliyinin ilkin qiymətləndirməsindən sonra, Yaponiya Beynəlxalq Manqa Müsabiqəsi İdarə Heyəti tərəfindən seçimlər həyata keçiriləcəkdir.

7. Mükafatlandırma mərasimi

2021-ci ilin fevral ayı ərəfəsində Tokioda keçirilməsi planlaşdırılır.